


Hamlet İSAXANLI

# Azərbaycanlılar Amerika haqqında

*ədəbi qaynaqlar və publisistika nə söyləyir*

(Əvvəli 181 və 182-ci saylarımızda)



Azərbaycanın bənzərsiz satirik şairi **Mirzə Ələkbər Sabir** (1862-1911) yaşadığı dövrün, cəmiyyətin, hökümətlərin, eləcə də

İranın, Osmanlınin müşkullərini, dərdlərini, avamlığı, geriqalmışlığı yana-yana, amma incə yumorla və poetik formada verməyə çalışırdı və buna müvəffəq olurdu. Satirik, şəkilli məşhur «Molla Nəsrəddin» jurnalında dərc olunan şeirləri həmin jurnalı, jurnal da öz növbəsində onu məshurlaşdırmışdı. Ömrünün son ilində yazdığı və «**Yeni həqiqət**» qəzetində çap etdirdiyi kiçik bir şeirdə o, **Amerikan alimi John William Draper** (1811-1882) ilə Türk yazarı **Əhməd Midhati** (1845-1913) qarşılaşdıraraq onların dinə fərqli münasibətini nümayiş etdirmişdir. J. W. Draper «Avropanın əqli inkişaf tarixi», «Din və elm arasındaki münaqışının tarixi», «Franklinin həyatı» kitablarının müəllifidir. 1874-də yazılan ikinci əsər bir sıra dillərə tərcümə olunmuşdur. Sabir,



Mirzə Ələkbər Sabir



John William Draper

mümkündür ki, rus dilinə tərcüməni görmüş və ya geniş biliyə malik olan şair və həkim dostu Abbas Səhhət vasitəsilə Draperin fikri ilə tanış olmuşdur. Sabir şeir dili ilə yada salır ki, Ə.Midhət dinsizliyin bir bəla olduğunu, bu baxımdan mədəniyyət beşiyi deyilən Fransanın əslində «**vəhşiyətin qorxulu səhrası**» olduğunu deyir, J. W. Draper isə elm olan yerdə din məsələsinin cəhalətə apardığını söyləyir və Avropada kilsənin dövlətdən ayrıldığını vurğulayır.

Müasir Azərbaycan professional musiqi məktəbinin atası hesab olunan **Üzeyir bəy Hacıbəyov** (1885 - 1948) Avropa polifonik musiqisini ilə Azərbaycan folklor, muğam və aşiq musiqisini qovuşdurmuş və Azərbaycan musiqi sənətinin incilərini yaradan dahi bəstəkardır. O, görkəmli musiqi nəzəriyyəçisi, musiqi təhsili təşkilatçısı, yazıçı, publisist, siyasetçi, ictimai xadim və pedaqoq olmuşdur.

Ü. Hacıbəyovun 1909-cu il «**Tərəqqi**» qəzetində dərc olunan «**Milli məktəblərimizdə rus dili tədrisi**» məqaləsi xarici dilin, bu halda rus dilinin «**tərcümə üsulu**» və «**üsuli-təbii**» (ünsiyyət vasitəsi-H.İ) ilə tədrisindən, onların müqayisəsindən bəhs edir. O,



*Üzeyir bəy Hacıbəyov*

«**dilləri...üsuli-təbii**» üzrə tədris etmək lazımdır, yoxsa, «**tərcümə üsulu**»na qalsa, **həmin dili öyrətmək və öyrənmək olmaz**» fikrini əsaslandırmışa çalışır. Bu gün də aktual olan bu məsələni Üzeyir bəy elmi və pedaqoji cəhətdən gözəl izah edir, məharətlə seçilmiş misallarla fikrini möhkəmləndirir. Əlbəttə, o, məsələnin tarixini də unutmur: «**Bir çox nəfli** (burada, faydalı - H.İ) şeylər Amerikadan çıxan kimi «**üsuli-təbii**» dəxi Amerikadan çıxıbdır». «**Amerikaya mühacirət edənlərin uşaqları**» Amerikalı uşaqlarla oynayıb danışmaqla dili tez öyrənirdilər. Bu da göstərdi ki, «**əcnəbi bir dilin öyrənilməsinə ən asan yol haman dil vasitəsilə uşağa dərs verməkdir** ki, onun adına əvvəlcə «**Amerikan üsulu**», yəni «**üsuli-təbii**» dedilər. Üzeyir bəy daha bir neçə dəfə qızğın müdafiə etdiyi bu «**Amerikan üsulu**»nun izahı və tətbiqinə aid mətbuatda yazılarla çıxış etmişdi.

1909-da «**Tərəqqi**» qəzetinin «**Xəbər-darlıq**» bölməsində Üzeyir bəyin dörd məqaləsi çap olundu. Əhalimizin elmsiz olmasının bir çox nemətlərdən məhrum olmağa, dolanışda rifah-haldan uzaq qalmağa gətirib çıxardığını söyləməklə bərabər «**oxumamaq, elm qazanmamaq**, **çox böyük xəta və təhlükədir**». O, «**elm və mədəniyyətli tayfalar hər yerdə mədəniyyətdən məhrum olmuş tayfaların üzərinə yüyürüb**», onların var-dövlətini ələ keçirib, özlərini də məhv edirlər - fikrini irəli sürür. Misal olaraq «**Dünyanın yarısı olan Amerika**»nın yerli əhalisinin mədəniyyətdən məhrum olan tayfalar olduğunu və bu səbəbdən «**elmlı yevropalılar**»ın qarşısında aciz qaldıqlarını göstərir. Yevropalılar yerlilərin «**bütün dövlət və sərvətlərini əllərindən aldılar,..., bəzilərini özlərinə qul edib, at və eşşək yerində işlədirlər**. Əvvəlcə adam əti yeyən vəhşilər əlində xaraba və boş qalan yerlərdə **bu gün qırx mərtəbəli evlər rəkz olunub** (yerə

sancılıb-H.İ), mədəniyyətin, elmin zəfərini övci-səmaya (ən yüksəyə, zilə - H.İ) qaldırıbdır».

Elmsiz və mədəniyyətsiz qalsaq, «özümüz üçün böyük bir quyu qazıyırıq» və nəticədə «haman Amerika, Avstraliya və həsiləri kimi bizi də əzəcəkdirlər». Digər tərəfdən isə Ü. Hacıbəyov istedadlarının üzə çıxması və inkişafı üçün şəraitin həllədici rolundan söhbət açır («Həqiqət» qəzeti, 1 yanvar, 1910), «**Əgər Edison da bizim içimizdə doğulub belə şərait üzrə yaşasayıdı, o da bu gün icad etdiyi xariqüladə makinalara şeytan əməli deyərdi. Və ola bilsin ki, bu gün bizim içimizdə Edisonun ixtiraatına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsayırlar, onlar da Edison kimi...aləmi-insaniyyətə xidmətlər göstərə bilərdilər.**

Sovet dövründə azərbaycalıların Amerika haqqında düşüncələri artıq ayrı-ayrı görkəmli insanların inhisarından çıxmışdır. Savadsızlığın ləğvi, ali təhsilin və elmin inkişafı adı vətəndaşların da dünya məssələləri haqqında məlumatlanmasına, Avropa, Amerika, üçüncü dünya ölkələri barədə öz fikir və rəyinin formallaşmasına gətirib çıxarmışdır. Əlbəttə, sovet ideologiyasının xeyli inandırıcı olduğu dövrlərdə dünyada baş verənlər haqqında fərdi və fərqli baxışlar mövcuddu, gözüaçıq və savadlı insanlar, çətin olsa da, dünyaya öz gözləri ilə baxmaşa çalışırdılar. Lakin o istisnalar yazı və sənəd halında olmadıqdan yalnız xatirələrə əsaslanaraq və dolayı yollara əl ataraq bəzi qeyri-standart fikirlərin izinə düşmək olardı. Ümumiyyətlə isə, ədəbi qaynaqlarda və publisistikada Ümumsovet ideologiyası çərçivəsi daxilindən kənara çıxmırırdı. Xüsusiylə, ikinci dünya müharibəsi bitdikdən sonra, dünya biri-birinə düşmən iki cəbhəyə ayrıldığı zamandan etibarən, yəni soyuq müharibənin ideologianın əsas göstəricisinə çevrildiyi dövrdə Birləşmiş

Ştatlara «yazılı münasibət» birqiyəmətli idi. Orada «insan insana canavardır», insan insanı istismar edir, mənəviyyat tam pozulub, insan hüquqları, xüsusiylə qaraların hüquqları tapdanır (Bu fikirlərin xeyli həqiqət oluduğu da şübhə doğurmur). Azərbaycan yazıçıları və publisistləri də Amerikanı eyni maddələrə görə «oldurucu tənqid atəşinə» tutur, bu ölkədə nəyinsə yaxşı ola biləcəyi bir mövzu kimi, demək olar ki, müzakirə olunmurdu. Ümumiyyətlə, o zamanlar bütün dünyada, o cümlədən Amerikanın özündə, elm və sənət adamları arasında solçuluq hərəkatı və sosializmə rəğbətin geniş yayıldığı yaxşı məlumdur. İkinci dünya savaşının ağırlığını öz çiynində daşmış və bu savaşda qalib gəlmış olan Sovet İttifaqı elmin və sənətin bir çox sahələrində misilsiz nailiyyətlər əldə etmişdi, təhsil, səhiyyə, sosial güvənlilik baxımından uğurlar göz qabağında idi. Belə olan halda, sovet elm və sənət adamlarının həllədici əksəriyyətində sosializmin Amerika başda olmaqla kapitalizm qarşısında üstün olduğunu və bu üstünlüyü get-gedə artıracağına bir inam, bir əminlik vardi. İnsanların dünya görüşünü və baş verən hadisələri təhlil edərək zamanın vurduğu möhürü nəzərə almadan hər şeyi yalnız bu günün gözü ilə qiymətləndirib tənqid atəşinə tutmaq tarixiliklə bir araya sığdır. Əlbəttə ki, Amerikanın Sovetlərlə baş-başa yarışa girməsi və okeanın o tayında həyat səviyyəsinin yüksəlməsi haqqında məlumat SSRİ-də geniş yayıldıqdan sonra, eləcə də Sovet ideologiyasının yalanları ayaq açıb yeridikcə sosializmə inam əriməyə başlamışdı, adı insanlar da Amerikanın, yumşaq desək, o qədər də pis olmadığını duyurdular. «Amerikaya çatmaq və onu ötmək» kimi şiarlar xalq arasında lətifələr yaranması ilə nəticələnirdi. Amma bu, sonralar olacaqdı və əlbəttə ki, birinci növbədə yazıya alınmayan folklor libasında.

(Ardı var)